


ISSN-0207-4710

GÖYƏRCİN

7-8

2022



«Göyərcin»in kitabxanası «Göyərcin»in kitabxanası «Göyərcin»in kitabxanası «Göyərcin»in kitabxanası

TƏRCÜMƏ EDƏNİ:
Rafiq YUSIFOĞLU

BƏDİİ TƏRTİBAT:
İlqar MEHDİYEV
Kübra ƏKBƏROVA

GÖYƏRÇİN
№ 7-8 (709-710)

ISSN-0207-4710

Redaksiyanın ünvani:
Bakı- AZ 1073,
Mətbuat prospekti,
529- cu məhəllə.
Telefon: 539 08 53

Çapa imzalanıb: 18.04.22
Sifariş : 1047
Tiraj:600
Kağız formatı:60\90\18
Çap vərəqi:2,5
Hesab-nəşr vərəqi:3,93

ƏLCƏK

(Nağıllar)



F. Köçərli adına
Respublika Uşaq
KİTABXANASI
INV. №

«Göyərçin»in kitabxanası
Bakı - 2022

MAŞA VƏ AYI

(Rus xalq nağılı)

Biri var idi, biri yox idi, bir baba və bir nənə var idi. Onlar Maşa adlı gözəl, ağıllı nəvələri ilə birlikdə yaşayırdılar.

Bir dəfə Maşanın rəfiqələri meşəyə göbələk, giləmeyvə yiğmağa gedəndə onu da aparmaq istədilər.

Maşa evə gedib nənə və babasından icazə almaq istədi:

-Ay baba, ay nənə, rəfiqələrim meşəyə göbələk, giləmeyvə yiğmağa gedirlər. İcazə versəydiniz, mən də onlarla gedərdim.

Nənə ilə baba ona icazə verdilər:

-Get, Maşa, ancaq rəfiqələrindən ayrılmama, yoxsa meşədə azarsan.

Qızlar sevinə-sevinə meşəyə getdilər, meyvə dərdilər, göbələk yiğdilar. Maşa isə bu ağacın yanından o ağacın, bu kolun yanından o kolun yanına gedə-gedə rəfiqələrindən xeyli aralaşdı.

Maşa qışqırıb rəfiqələrini çağırıldı. Ancaq uzaqda olduqları üçün qızlar onun səsini eşitmədilər.

Maşa meşə ilə nə qədər ora-bura getsə də, yolu tapa bilmədi. Hiss elədi ki, azıb. Ancaq hara getdiyini bilməsə də hərəkətdən qalmadı. Getdi, getdi, məşənin dərinliyində bir komaya rast gəldi. Yaxınlaşıb qapını döyüd. Ancaq içəridən səs gəlmədi. Qapını itələyən kimi açıldı. Qızçıqaz içəri girdi. Pəncərənin qarşısında oturub meşəyə baxa-baxa fikirləşdi:

-Görəsən bu daxmada kim yaşayır? Niye onun sahibi gözə dəymir?



Sən demə bu komada nəhəng bir ayı yaşayırımsı. Gündüzlər o, meşədə gəzir, ov eləyir, axşam isə evinə qayıdırımsı...

Ayi meşədən qayıdanda komasının qapısını açıq görüb təəccübləndi. İçəri girəndə Maşanı görüb çox sevindi:

-Aha, yaxşı əlimə keçmişən! Mən səni heç hara buraxan deyiləm! İndən belə mənimlə yaşamalı olacaqsan. Sobanı isidib, mənə dadlı kaşa bişirəcəksən.

Çarəsiz Maşa razılaşmalı oldu. Ayı ilə birlikdə həmin komada yaşamağa başladı.

Gündüzlər meşəyə gedən ayı Maşaya bərk-bərk tapşırımsı ki, komadan qətiyyən kənara çıxmasın, ev işləri ilə məşğul olsun.

Sonra o, qızçıqazı hədələmişdi:

-Əgər sözümə baxmayıb qaçmaq fikrinə düşsən, səni harda olsa tapıb yeyəcəm.

Maşa gecə-gündüz düşünür, ayının yanından qaçmaq üçün planlar hazırlayırdı. Ancaq qızçıqaz işin çətinliyini başa düşürdü. Çünkü hər tərəf meşə idi. Yolu soruşmağa da bir kimsə yox idi.

Maşa fikirləşdi, fikirləşdi, axır ki, ağılna qəribə bir qaçmaq planı geldi.

Bir dəfə ayı meşədən qayıdanda Maşa nəvəzişlə ona dedi:

-Ayi, məni bircə günlüyə kəndə burax. Babamla nənəmə bir az mer-meyvə, göbələk aparım. Onları verən kimi geri qayıdacam.

Ayi razılaşmadı:

-Yox, sən meşədə azarsan. Yaxşısı budur nənənlə babana mer-meyvəni, göbəleyi mən aparım.

Maşa razılaşdı. O, sobanı yandırıb perajki bişirdi. Büyyük bir qutu tapıb bişirdiklərini, üstəlik göbələk və mer-meyvəni onun içine yiğdi. Sonra ayıya dedi:

-Bax, görürsən, qutunun içini mer-meyvə ilə, bişirdiyim kökərlə doldurmuşam. Ancaq yolda acsan belə qutunu açıb kökə yemək fikrinə düşmə. Mən uca palid ağacının başına çıxb, ordan səni izləyəcəm.

Ayi razılaşdı:

-Yaxşı, qutunu ver bəri.

Maşa dedi:

-Əvvəlcə çıx təpənin üstündən bax gör yağış yağmayacaq ki?! Mən də o vaxtacan ağacın başına dırmaşım.

Ayi təpəyə çıxb qayıdanan Maşa gizlicə qutuya girib, mer-meyvənin altında gizləndi.

Ayi yağış yağmayacağına əmin olanдан sonra geri qayıdırıb qutunu götürdü və kəndə sari getməyə başladı.

Ayi ardıc, ağaçqayın, palid ağaclarının arası ilə getdi, getdi və nəhayət, yoruldu. Qutunu qarşısına qoyub donquldandı.

Qızçıqaz nə biləcək,
İndi qoğal yeyərəm,
Heç qutunun ağzını
Açmamışam deyərəm.

Bunu eşidən Maşa qutunun içinde oxumağa başladı:



Görürəm ha, görürəm,
Sənə fikir verirəm!
Qutunu açmaq olmaz,
Özünü tox tut bir az.

Maşanın səsini eşidən ayı donquldandı:
-Gör nə iti gözləri var! Uzaqdan hər şeyi görür.
Ayi qutunu götürüb yoluna davam elədi. Az getdi,
üz getdi, dərə-təpə, düz getdi, axır ki, yoruldu. O yana,
bu yana baxıb dedi:
-İndi yəqin ki, Maşa məni görməz. Qutunu açıb bir az kökə
yeyim, lap acmışam.

Elə söz ağızından çıxan kimi Maşanın səsi eşidildi:

Görürəm ha, görürəm,
Sənə fikir verirəm.
Nəfsini tox tut bir az,
Qutunu açmaq olmaz...

Ayi təəccüblə o yana, bu yana baxdı:

Oy, bu şeytan qızı bax,
Necə itidir gözü!
Kənde yaxınlaşmışam,
Dözüm, bir az da dözüm...

Ayi yoluna davam elədi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, axır ki, gəlib kəndə,
Maşanın babası ilə nənəsinin yaşadığı evin həyətinə girdi. Pəncəsi ilə qapını döyməyə^a
başladı. Az qaldı ki, qapı yerində qopsun.

Ayi donquldandı:

-Açın qapını, açın qapını! Mən nəvəniz
Maşanın size göndərdiyi hədiyyələri
gətirmişəm.

Səs-küyə itlər yuxudan oyandı.
Onlar ayı həniri duyub elə bərkdən
hürməyə başladılar ki, qorxudan
ayının tükləri biz-biz oldu. Itlərin
ona sarı qaçıdığını görən ayı
qutunu yerə atıb meşəyə qaç-
mağa başladı.

Nənə ilə baba da yuxudan oyanıb
həyətə düşdülər. Qapının ağızında
yeke bir qutu gördülər. Nənə
təəccübləndi:

-Bu nə qutudu belə?!

Baba yaxına gəlib qutunun qapa-
ğını qaldırdı. Onun içində baxanda
gözlərinə inanmadı. Onun sevimli
nəvəsi qutunun içində sağ-sa-
lamat uzanmışdı.

Nənə ilə baba o qədər
sevindilər ki... Onlar öz sevimli
nəvələrini doyunca öpdülər,
başına siğal çəkdilər...



İTLƏ PIŞİK NİYƏ DÜŞMƏN OLDULAR

(Koreya nağılı)

Qədim zamanlarda bir qoca kişi gözləri görməyən qarısı ilə birlikdə yaşayındı. Onların uşaqları olmasa da, bir itləri və bir pişikləri var idi. Evin sahibləri kimi heyvanlar da bir-birinə çox mehriban idilər. Qoca evdən iş dalınca gedəndə itlə pişik qarının yanında qalır, həyət-bacanın keşiyini çəkirdilər.

Bir dəfə qoca kişi dağa ot biçməyə getmişdi. Axşam tərəfi evə qayıdanda gördü ki, yerde bir qara ilan uzanıb. İlanaclıdan əziyyət çekir, sürünb yoldan kənara çıxa bilmirdi. Qocanın ona yazığı geldi, yerdən götürüb çantasının içinə qoydu. Eve gələndə ilanı torbadan çıxarıb, ona yemək verdi, yazılıq canlıını acıdan ölməyə qoymadı.

Aradan bir müddət keçəndən sonra qoca dedi:

-Ay ilan, mənim evimdən çıx get. Özün də görürsən ki, düyümüz qurtarmaq üzrədi, otumuz tükənib, səni yemləməyə bir şeyimiz qalmayıb.


İlan başını qaldırdı, dilini çıxardı və dedi:

-Xeyirxah qoca, əger sən olmasaydın, mən acıdan ölmüşdüm. Bilmirəm heç sənə necə minnətdarlığımı bildirim. Mənim var-yox bir quyuğum var. Onu sənə verirəm. Onu götürüb bir taxta qutunun içində qoy, ancaq elə et ki, bunu səndən başqa bir kimsə görməsin.

Qoca razılaşdı. Quyuğu kəsilən kimi, ilan yoxa çıxdı. Kişi quruğu götürüb qutuya qoydu, aparıb mətbəxdə heç kəsin görə bilməyəcəyi bir yerdə gizlədi.

Qocaya pul lazım olan kimi gedib o quruğu çıxarıb, silkələyirdi. Dəmir pullar yerə töküür, kişi





onları yiğib, quyruğu yenidən yerinə qaytarırdı. Pulu götürüb bazara gedir, lazım olan hər şeyi alıb geri qayıdırı. İlənin sehri quyruğu sayesində kasıb ailənin yeməkdən heç bir korluğunu yox idi. Bişirilən dadlı yeməkləri onlar dörd yerə böülüb ləzzətlə yeyirdilər.

Bir dəfə gecə onların qapısı döyüldü. Yol azan bir tacir gecələmək üçün ev sahibindən yer istədi. Xeyrxah qoca qonağı evə buraxdı.

Səhərisi gün qocaya pul lazım oldu. O, mətbəxə keçib gizlədiyi yerdən qutunu götürdü, ilən quruğunu oradan çıxarıb silkələdi. Dəmir pulların səsini eşidən tacir pəncərədən baxıb qocanın nə elədiyini gördü.

Qoca kişi evdən çıxıb bazara gedən kimi tacir cəld yerindən qalxıb, taxta qutunu götürdü, öz sandığına qoyub evdən çıxıb getdi...

Qoca evə qayıdanda gördü ki, qarısı ağlayır. Ondan bunun səbəbini sorusunda qadın ağlaya-ağlaya dedi ki, qonaq taxta qutumuzu götürüb qaçı.

Xeyrxah qoca qonağın bu cür naxələflik edəcəyinə inanmadı. Mətbəxə gedib qutunu gizlədiyi yerə baxanda aydın oldu ki, arvadı ona düz deyirmiş.

Qoca ilə qarısı söhbət eləyəndə itlə pişik yaxına geldi. Onlar sahiblərinin çox kədərli olduğunu gördülər. Bunun səbəbini soruştular. Qoca ah çəkib dedi:

-Qonaq bizim sehri qutumuzu götürüb qaçıb. İndii biz neyləyəcəyik?

Məsələnin mahiyyətini öyrənən it pişiyə dedi:

-Gel oğrunun dalınca qaçaq. Bəlk ona çatıb qutunuala bildik!?

Onlar evdən çıxıb tacirin dalınca getdilər. Nə qədər axtardılar, taciri tapa bilmədilər ki, bilmədilər. Qərara gəldilər ki, soraqlaşış nankor qonağın evinə getsinlər. Belə də elədilər. Ancaq tacirin evi böyük bir çayın o biri sahilində idi. Pişik güclü axını görən kimi bərk qorxdu. İt ona toxraqlıq verdi:

-Qorxma, mən üzməyi bacarıram. Mütləq çayı keçib, qutunu təpib gətirməliyik, başqa yolumuz yoxdu.

İtin qorxmazlığın və qətiyyətini görən pişik də ürəkləndi. O, dostunun belinə mindi. İt çətinliklə də olsa, üzüb çayı keçdi. Onlar kiçik bir kəndə gəlib çıxdılar. Birdən onların gözünə böyük bir ev sataşdı. Gördülər ki, bu evin həyətində toydu. Baxan kimi təzə bəyin sahiblərinin evində gecələyən tacir olduğunu tanıdlar.

Pişik itin qulağına dedi:

-Sakitcə evə keç, öyrən gör bizim sehri qutumuz harada gizlədir. Mən özüm də gedə bilərdim, ancaq böyük olğuma görə mütləq məni görüb qovacaqlar. Mən səni iydə ağaçının dibində gözləyəcəyəm. Qutunu tapan kimi ağızına götürüb, yanına qaç. Sonra birlikdə evə qayıdırıq.

Pişik başını yelləyib miyoldadı, razılaşdığını bildirdi



ve tullanıb evin damına çıxdı, oradan həyətə hoppandi. Açıq olan kiçik pəncərədən yataq otağına girdi. Ancaq nə qədər axtardısa taxta qutunu tapa bilmədi. Çarpayıñın altına girib gizləndi və qutunu necə tapmaq haqqında fikirləşdi. Birdən sandığın içindən bir siçan çıxdığını gördü. Cəld tullanıb onu tutdu. Siçan ona yalvarmağa başladı:

-Məni buraxsan, bütün istəklərini yerinə yetirərəm.

Pişiyə də elə bu lazım idi. Əmr elədi ki, bir də çıxdığın sandığın içində gir və oradakı taxta qutunu gətirib mənə ver. Yoxsa səni harda olsa tutub yeyəcəm.

Siçan razılaşdı. Pişik onu buraxan kimi qaçıb sandığa girdi və qutunu ordan çıxarıb gətirdi. Pişik qutunu ağızına alıb qaçmağa başladı. Bunu görən tacir qışqırdı:

-Pişiyi tutun! Pişiyi tutun! O mənim qutumu oğurlayıb qaçı.

Adamlar pişiyin dalınca qaçıdlar. Ancaq onu tuta bilmədilər. Pişik qaçıb itin yanına getdi. Onlar birlikdə öz sahiblərinin yanına qayıtmaga başladılar. Çaydan keçəndə it pişiyə əmr elədi:

-Bax, çaydan keçəndə qutunu ağızında möhkəm saxla, yoxsa çaya düşüb axar, bütün zəhmətimiz hədər gedər.

Pişik indii qorxmurdu. Bilirdi ki, sahibi mütləq onu tərifləyəcək, mükafatlandıracaq. O, itin belinə mindi. İt üzə-üzə çai kecməyə başladı. Çayın ortasına çatanda pişiyin gözünə balıqlar sataşdı. Onun ağızı sulandı və özündən asılı olmayıaraq qışqırdı:

-Oy, çayda nə qədər balıq var!

Pişik ağızını açan kimi, qutu çaya düşdü. İt bərk hisləndi:

-Axı mən sənə tapşırımdım ki, ağızını açma! İndii biz neyləyəcəyik?

İt üzüb sahilə çıxdı, pişiyi yerə düşürüb, yenidən çaya qayıtdı. Suya baş vurub qutunu tapdı və çox çətinliklə onu sahilə çıxardı.

İt bərk yorulmuşdu. Bir az dincəlmək istəyəndə onu yuxu apardı. Bunu görən pişik qutunu götürüb evə qaçı, onu sahibinə verdi. Qoca çox sevindi. Qarısı ilə birlikdə pişiyi təriflədilər, onu mükafatlandırdılar. Qutunu açıb ilənin quyuğunu çıxardılar. Onu silkələyib yerə tökülen pulları götürdüler. Bazara gedib nə lazımsa aldılar və dadlı xörək bişirdilər. Ancaq pişik təzəcə yemək istəyirdi ki, itin mirildaya-mırıldaya ona sarı gəldiyini gördü.

Sahibi itin üstünə cumub ona acıqlandı.

-Ay səni, bir iş görmədən müftə yemək istəyən! Cəhənnəm ol burdan!

Fürsətdən istifadə eləyən pişik dadlı yeməyi yedi. İtə isə supunun axırıncı damlaları qaldı...

Bax o vaxdan itlə pişiyin birini görməyə gözü yoxdur. Düşməncilik indi də davam eləyir...





HİYLƏGƏR BRAXMAN

(Hind nağılı)

Bir braxmanın deyinən bir arvadı var idi. Həmişə o, kiminləsə mübahisə edər, qalmaqla salardı. Bütün bunlara baxmayaraq, o, ailəni pis idarə etməzdə. Braxmanın özü isə avaraçılıqla məşğul olar, yeyib-içməkdən başqa əlin-dən bir iş gəlməzdi.

Bir dəfə braxman evə gələndə gördü ki, arvadı hələ təzəcə düyü təmizləməklə məşğuldudur. Kişi hirsələndi:

-Sən səhərdən boş işlərlə məşğulsan. Hələ heç yemək də hazırlamamışsan. Mən isə acıdan ölürem. Bəs mənim yağılı, şirin kökələrim nə vaxt hazır olacaq? Səni nə qədər göz-ləməliyəm?

Ərinin bu sözləri qadını əsəbileşdirdi. Sü-pürgəni yerdə götürüb qışqıra-qışqıra onun üstünə cumdu və dedi:

-Evimizdə hətta sıçanlar da bir şey tapmırlar yeməyə. Bir qəpik pulumuz da yoxdu ki, nə isə alaq. Sənsə avara-avara gəzib hələ məndən yağda bişirilmiş şirin kökə istəyirsən? Cə-hənnəm ol, bir də gözlərim səni görməsin! Arvadından bu cavabı gözləməyən braxman evdən çıxıb getmək qərarına gəldi. Öz-özünə düşündü ki, bu nə həyatdı mən yaşayıram? Sonra da çıxıb getdi...

Braxman çox gəzdi, çox axtardı, axır ki, bir bilikli adam onu şagırliyə götürməyə razılaşdı. Aradan xeyli vaxt keçdi. Braxman alimin yanında yaşadı və ondan çox şey öyrəndi. Lakin bir gün öz evi, arvadının bişirdiyi dadlı yemək-lər yadına düşdü. Müəlliminə heç nə demədən bir kitab da cirpişdirib evlərinə qayıtdı.

Braxman evlərinə yaxınlaşanda dadlı qo-xudan hiss elədi ki, arvadı onun sevdiyi kö-kələrdən bişirir. Gizləcə yaxınlaşıb arvadının yağıñ içini saldığı xəmir parçalarını saymağa başladı. İyirmi bir dənə...

Arvad işini qurtarıb əlini yumağa getdi. Bu-nu görən Braxman qışkırdı:

-Ay arvad, evdəsan? Mən peşman olub geri qayıtmışam.

Bu sözləri deyəndən sonra braxman içəri

girdi. Arvadını görən kimi söylədi ki, mən burda olmadığı müddətdə elm öyrənmişəm. Təbii ki, arvadı onun sözüne inanmadı:

-Boş-boş danışma. Sən hara, elm hara? Yaxşı, səni bağışlayıram. Ancaq de görüm in-diycən haralarda idin?

Kişi dedi:

-Görürəm ki, sən əvvəlki kimi yenə də mə-nim sözlərimə inanmırsan. Mən həqiqətən çox şeylər öyrənmişəm. Məsələn, bilirəm ki, sən bu gün iyirmi bir dənə kökə bişirmisən...

Qadın təəccübləndi. Hiyləsinin baş tutdu-ğuunu anlayan braxman sözüne daha inamlı davam elədi:

-Bu dediklərim hələ boş şeylərdi. Mən əvvəlcədən bilirəm ki, Hindistanın harasında kim nə qədər şirin kökə bişirir...

Bunları eşidən arvad təəccübləndi və dü-sündü ki, onun əri həqiqətən müdrik bir insana çevrilib... Tez bişirdiyi kökələri brax-manın qarşısına qoyub, özü getdi ki, qonşularına ərinin qayıtmاسını, hər şeyi qabaqcadan bilən bir insan olmasına xəbər versin... Desin ki, kimin evində oğurluq olsa, kimin inəyi itsə, ərim onları tapmaqda hamiya kömək edə bilər.

Tezliklə hamı braxmani görməyə gəldi. Hiyləgər kişi gətirdiyi kitabı açıb özünü oxuyurmuş kimi göstərdi. Onun söylədiyi an-laşılmasız sözləri dinləyən insanlar inandılar ki, bu braxman əsl baxıcıdır, hər şeyi bilir. Tezliklə bu xəbər qonşu kəndlərə də yayıldı.

Beləliklə, braxmanın günləri şən keçməyə başladı. Hərə ona bir hədiyyə bağışlayırdı. Yemək-içməkdən korluğunu yox idi...

Nəhayət, bir gün braxmanın rahatlığına son qoyuldu. Kəndlilərdən birinin eşşəyi itdi. Nə qədər öz sevimli ulağını axtarsa da, tapmayan kişi çar-naçar braxmanın yanına gəldi. Xahiş elədi ki, eşşəyi tapmaqda ona kömək eləsin.

Braxman çətin vəziyyətdə qaldı. Bilmədi nə etsin. Dedi ki, hələ vacib işlərlə məşğulam, imkan olanda sənə də eşşəyi tapmaqda kömək eləyərəm. Ancaq qapının ağızında danyanıb heç yana getmə. Yoxsa bütün işləri korlayarsan.

-Hörmətli braxman, bütün ümidi sənədi. Gör neyləyirsən... Eşşəyi tapmayınca heç yerə gedən deyiləm...


Braxman arvadının yanına gəlib dedi ki, mənim çətirimi ver. Çətiri alan kimi gizlicə arxa qapıdan çıxıb eşşəyi axtarmağa getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, nə qədər

axtardısa, kəndlinin eşşəyini tapa bilmədi ki, bilmədi... Çarəsiz evə qayıdib eşşəyi itən kişiye dedi:

-İlahə Bxanavinin acığı tutub. Ona görə sən evə get. Yəqin ki, səhərə qədər sənin eşşəyin tapılar.

Bu sözləri eşidən kəndli itaətkarlıqla evə getdi. Braxmanın isə səhərəcən gözünə yuxarı getmədi. Arvadının xorultusu onu bir az da əsəbiləşdirirdi...

Birdən bayırda qəribə səs gəldi. Braxman bərk qorxdu. Tez arvadını yuxudan oyatdı:



-Gör bu nə səsdi?

-Bəlkə oğrudu?

Oğru sözünü eşidən braxman qaçıb gizlənmək istədi.

Arvadı ona açıqlandı:

-Sən necə müdrik adamsan? Gedək mən cıracağı saxlayım, sən işiqda oğrunu tut...

Qorxudan braxman tir-tir əssə də, başqa çarə yox idi. O, arvadı ilə birlikdə çölə çıxıldı və oğrunun üstünə getdi. Üst-başı toztorpağa, üfunətli mayeyə batdı. Qorxudan elə qışqırkı ki, səsə qonşular tökülmüşüb gəldilər. Sən demə, braxmanın süpürləşdiyi oğru yox, qonşunun itən eşşəyi imiş... Braxmanın dili söz tutmurdu... Bunu görən arvad vəziyyətdən çıxməq üçün qonşulara dedi ki, mənim kişim səhərəcən dua oxudu, axır ki, eşşək öz ayağı ilə onun yanına gəldi...

Qonşular çıxıb gedəndən sonra arvad eşşəyin noxtasını həyətdəki ağaca bağladı. Sonra evə gedib ərinin başını yudu, palтарını təmizlədi. Kişi hələ də özünə gəlməmişdi... Elə bilirdi ki, doğrudan da, oğrularla vuruşubmuş...

Eşşəyi itən adam braxmanın həyatına gələndə heyvanını burda görüb çox sevindi.

Bu hadisədən sonra kənddə braxmanın hörməti artdı. Hətta onun sehri bir məxluq olması xəbəri çara da gedib çatdı. Bu o vaxt idi ki, sarayda qiymətli bir zinət əşyası yoxa çıxmışdı. Onu nə qədər axtarsalar da tapa bilməmişdilər. Hətta ən məşhur alımlar, baxıcılar belə itən əşyanı tapmaqda aciz idilər...

Bir dəfə braxman evdən çıxanda gördü ki, həyət silahlı əsgərlərlə doludur. Əsgərlər ona baş əyib dedilər ki, bəs şahımız səni öz sarayına dəvət edir. Braxman çox qorxdu. Bildi ki, eşşəyin tapılması təsadüfi bir iş idi. Itən qiymətli zinət əşyasını tapmaq isə onluq deyil.

Ancaq neyləmək olardı. Əsgərlər onu bir arabaya mindirib saraya apardılar. Çar onu görən kimi salamsız, kəlamsız əmr elədi ki, itən qiymətli əşyanı tapsın. Braxman yaxşı

başa düşürdü ki, zinət əşyasını tapsa, onu mükafat, tapmasa, cəza, ən aşağısı həbsxana gözləyir...

Braxmanın rəngi ağappaq ağardı. Özünü toplayıb kəkələyə-kəkələyə çara dedi:

-Əlahəzrət, bu işi görmək üçün mənə iki gün vaxt verin. Evə gedib dua eləyim, görüm illaha Bxavani nə deyəcək.

Çar ona icazə verdi. Braxman başı alovlu evinə qayıtdı. Dua eləməyə başladı:

-Məni xilas elə, ey dünyanın sahibi! Bütün ümidi sənədir. Yoxsa məhv olacam.

Elə bu vaxt təsadüfən evinin yanından keçən çarın xidmətçisi braxmanın dualarını eşitdi. O, bərk qorxdu. Tez içəri keçib kişinin ayaqlarına yıxılıb yalvardı:

-Ağa, mənə rəhmin gəlsin. Ləl-cəvahiratı mən oğurlamışam. Çar bunu bilsə, məni öldürəcək!

Braxmanın gözlerinə elə bil işiq gəldi. Üzünə ciddi bir görkəm verib soruşdu:

-Mən nə üçün sənə kömək eləməliyəm? Özün bilirsən ki, mən çarın əmrini yerinə yetirməliyəm.

-Rəhm elə, möhtərəm ağa, mən oğurladığımı geri qaytararam! Ancaq sən məni məhv eləmə, rəhmin gəlsin!

Braxman özündən razı halda dedi:

-Yaxşı! Oğurladığın zinət əşyasını bir küpənin içində qoyub ağızını bağla, sonra onu çarın bağındakı gölə at.

Bağban elə də etdi.

Səhərisi gün braxman alına, üzünə söz-lər yazıb, özü ilə bir neçə qədimi dini kitab götürüb çarın sarayı getdi. Bir tərəfdə əyləşib oxuyurmuş kimi gözünü kitablara zillədi... Onun qəribə görkəmi adamları heyrləndirdi. Nəhayət, braxman gözünü kitablardan çəkib çara dedi:

-Hə, indii mən itən qiymətli əşyanın harda olduğunu biliyəm. Bağın ortasındaki gölün dibini axtarın...

Çar əmr elədi. Dalçıclar suya girib axtardılar və içi zinət əşyaları ilə dolu küpəni tapıb çıxardılar.

Çar çox sevindi. Braxmana çoxlu qiymətli hədiyyələr verdi və onu özünə baş mələhətçi təyin elədi...

ƏLCƏK

(Ukrayna nağılı)

Qoca kişi meşə ilə gedir, iti isə onun dalınca qaçırdı. Qoca getdi, getdi, necə oldusa, əlcəyinin bir tayı yerə düşdü. Bundan xəbər tutmayan kişi yoluna davam elədi.

Yerə əlcəyin düşdüğünü görən siçan əlcəyi görüb sevindi:

-Oy, nə yaxşı oldu, soyuqdan tir-tir əsirəm. İndən belə bu əlcəyin içində girib rahatca yaşayaram.

Siçan əlcəyin içində təzəcə girib yerini pahatlamaşdı ki, tullana-tullana bir qurbağa gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?

-Mən, siçan, çətin qapıları açan! Bəs sən kimsən?

-Mən tullanmaq ustası qurqur qurbağayam. Məni də əlcəyin içində burax.

-Yaxşı gəl, onsuz da tək darıxıram.

İndi onlar iki oldular. Elə bu vaxt bir dovşan tullana-tullana əlcəyin yanına gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?

-Siçan, çətin qapılar açan və qurqur qurbağa.

-Mənsə quyuğu gödək dovşan bəyəm. Məni də yanınızda buraxın.

-Gəl.

Onlar üç oldular. Az keçmədi ki, bir tülübü gəldi və soruşdu:

-Ey, bu əlcəyin içində kim var?


-Biz. Siçan, qurbağa, dovşan. Bəs sən kimsən?

-Mən də tülübü tülübü, tünbəki...

Məni də içəri buraxarsınızmı?

-Buyur keç.

Onlar dörd oldular.



Bir canavar ulaya-ulaya gəldi:

-Ey, kim var bu əlcəyin içində?

-Biz: siçan, qurbağa, dovşan, tülübü...

Bəs sən kimsən?

-UUU... Mən də gözləri yanar, boz canavar. Məni də yanınızda buraxın.

-Yaxşı, gəl.

İndi onlar beş nəfər oldular. Hardansa bir qaban gəldi... Xırıltılı səslə soruşdu:

-Ey, burda kim var?

-Biz. Siçan, qurbağa, dovşan, tülübü, canavar...

-Məni də yanınızda buraxarsınızmı?

-Neyləmək olar, çöldə qalası deyilsən ki?! Keç içəri.

Qaban çətinliklə içəri girdi. İndii onlar altı nəfər oldular. Tərpənmək mümkün deyildi. Elə bu zaman bir ayı gəldi. O, donquldana-donquldana soruşdu:

-Ey, burda kim var?

-Biz. Siçan, qurbağa, dovşan, tülübü, canavar, qaban...

-Oy, siz nə çoxsunuz. Bir əlcəyə necə yerləşmişiniz? Məni də yanınızda buraxarsınızmı?

-Özün görürsən ki, yerimiz necə darısqaldı. Səni necə içəri buraxaq?!

-Birtəhər yerləşərik.

-Yaxşı, gör gire bilirsənmi? Ancaq bir az ehtiyatlı ol!

Ayı da birtəhər özünü içəri soxdu. Əlcək az qalırdı ki, partlasın.

Elə bu zaman əlləri üşüyən qoca əlcəklərini əlinə taxmaq istədi. Gördü ki, əlcəyin bir tayı yoxdu. O, geri qayıdır əlcəyini axtarmağa başladı. İti ondan qabaqda qaçırdı.

Birdən it gördü ki, əlcək yerdədir, ancaq o qədər dərtlilib ki, az qalır dağlısan. O, qorxudan vahiməli səslə hürməyə başladı.

-Ham-ham! Ham-ham-ham!

Əlcəyin içindəkilər bərk qorxdular. Onlar bir-bir çıxıb meşəyə sarı qaçmağa başladılar.

Qoca kişi gəlib əlcəyini götürdü və onu əlinə taxdı. Əlcəyin içi elə isti idi ki...



ÖZÜNƏ DOST AXTARAN İT

(Mordov nağılı)

Qədim zamanlarda meşədə bir İt yaşayırıdı. Təklik, tənhalıq onu bezdirmişdi. Öz-özünə deyirdi ki, kaş özünmə bir dost tapa biləydim. Elə bir dost ki, heç kəsdən, heç nədən qorxmayayıdı.

Bir dəfə it meşədə gəzərkən bir Dovşana rast gəldi və ona dedi:

—Ey, Dovşan, gəl dost olaq!

—Olaq, — Dovşan razılaşdı.

Onlar birlikdə gəzib-dolaşdırılar. Qaranlıq düşəndə özlərinə dalda bir yer tapıb orada yatmaq, gecələmək qərarına gəldilər.

Gecəyarı bir Siçan onların yanından keçmək istəyəndə səsə İt oyandı. Tez yerindən qalxıb hürməyə başladı. Dovşan vahimə içinde gözlerini açdı, tir-tir əsə-əsə soruşdu:

— Nə olub, niye hürürsən? — Bu dəqiqə Canavar səsini eşidib gələcək, ikimizi də yeyəcək.

«Bundan mənə dost çıxmaz, — İt öz-özünə düşündü, — Canavardan da qorxur. Yəqin Canavar heç nədən, heç kəsdən qorxmur».

Səhərisi gün İt Dovşandan ayrıldı və Canavarı axtarmağa başladı. Bir dalda yerdə Canavara rast gəlib dedi:

— Ey, Canavar, gəl dost olub birlikdə yaşayaq!

— Yaxşı, — Canavar razılaşdı, — ikilikdə yaşamaq daha gözəl olar.

Onlar gecə yatdılar. Elə təzəcə yuxuya getmişdilər ki, onların yanından bir Qurbağa tullandı. İt bərkdən hürməyə başladı. Canavar yuxudan ayılıb həyəcanla dedi:

— Ay İt, deyəsən sənin başın xarabdı. Ayı sənin səsini eşidib gəlse, ikimizi də parçalayacaq.

«Buna bax, Canavar da qorxağın biri imiş, — İt düşündü. — Yaxşısı budur, gedib Ayı ilə dostluq eləyim».

İt gəzə-gəzə Ayını tapdı və ona dedi:

— Ey pəhləvan Ayı, gəl səninle dost olaq!

Tərifdən xoşlanan Ayı razılaşdı:

— Yaxşı, mən razıyam, gedək mənim mağarama!

Onlar mağarada yatılar. Gecənin bir aləmi çöldə səs eşidən İt bərkdən hürməyə başladı. Ayı yuxudan oyanıb donquldandı:

— Axmaq, nə hay-həşir salmışan?! Kəs səsini! İndi İnsan gəlib ikimizin də dərimizi boğazımızdan çıxarıcaq.

İt öz-özünə düşündü:

— Ayıya bax! Bu lap qorxağın biri imiş ki! Mən gör kiminlə dostluq eləmək istəmişəm!

Səhərisi gün İt İnsanın yanına getdi. Quyruğunu bulaya-bulaya yalvardı:

— Ay İnsan, gəl dost olub birlikdə yaşayaq.

İnsan razılaşdı. Onlar birlikdə yaşamağa başladılar. Gecələr İt hürəndə İnsan qətiyyən onu danlamadı, əksinə, təriflədi ki, həmişə aylıqsayıqsan. O vaxdan onlar birlikdə yaşamağa başladılar. İt insanların evini qorudu, İnsan isə hər gün İtini yalladı, yemək verdi...



Biri var idi, biri yox idi, bir baba, bir nənə və onların Alyona adlı gözəl bir nəvəleri var idi. Onlar bostanda hər cür tərəvəz əkib becərirdilər. Kələm, çuğundur, kök, sarı, turp... Bir dəfə babanın ürəyindən turp yemək keçdi. O, evdən çıxıb, bostana getdi. Çox isti və sakit bir hava idi. Arıların diziltisi, ağaçqanadların viziltisi aydınca eşidilirdi.

Baba kələm, çuğundur, kök ləklərinin yanından ötüb keçdi. Hə, bu da turp əkilən yer... Baba yaxına gedib turplardan birini dərtib yerdən çıxarmaq istədi. Birdən onun qulağına qəribə, əcaib bir səs gəldi: Pışş – pıxxx... Baba elə bildi ki, bu, onunla zarafat eləyən nəvəsinin səsidi.

-Alyona, bu sənsən? Məndən qabaq turp çıxartmağa gəlmisən?

Qızdan səs gəlmədi. O əcaib səs yenidən eşidilməyə başladı. Baba qorxdu, tükləri biz-biz oldu. Çuğundur, kök, kələm ləklərinin yanından ötüb qaça-qaça evə sarı getdi. Tövşüyə-tövşüyə dükanda əyləşsə də, bir müddət sakitləşə bilmədi.

Nənə yaxın gəlib soruşdu:

-Ay kişi, turp çıxarıb gətirdinmi?

-Yox, ay arvad, turp ləkinin yanında elə bir vəhşi heyvan var idi ki, qaçıb canımı güclə qurtardım.

-Yox bir, vəhşi heyvan! Ayrı bəhanə tapmadın gətirməyə? Yaxşı, indi özüm gedib turp gətirərem.

Nənə asta-asta kələm, çuğundur, kök ləklərinin yanından ötüb keçdi. Sonra turp əkilən yerə çatdı. Əl atıb turplardan birini çıxarmaq istəyəndə, onun da qulağına qəribə səslər gəldi:

- Pışş – pıxxx... Pışş – pıxxx...

Pışş – pıxxx...

Nənə bərk qorxdu və çuğundur, kök, kələm ləklərinin arasından sürətlə keçib, evə sarı qaçmağa başladı. Babanı görən kimi tengənəfəs



halda dedi:

-Oy, ay kişi, sən düz deyirmişən! Orada, turp ləklərinin dibində nəsə vəhşi bir heyvan uzanıb xoruldayır...

Babası ilə nənəsinin söhbətini eşidən Alyona gülüb dedi:

-İndi mən özüm gedib sizin üçün turp çıxarıb getirərem.

Alyona bostana getdi. Sakitlik idi. Arıların viziltisi, ağaçqanadların diziltisindən başqa heç bir səs eşidilmirdi. Alyona turpluğa çatanda onun da qulağına həmin əcayib səs gəldi:

- Pışş – pıxxx... Pışş – pıxxx... Bu Alyonkadımı? O, turp çıxarmağımı gəlib?

Alyonka gülə-gülə dedi:

-Hə, mənəm, Alyonkayam! Babamla nənəm turp çıxarmağa gələndə onları qorxutmusan. Çix görün sən kimsən?

Yenə həmin səs eşidildi:

- Pışş – pıxxx... Pışş – pıxxx...

Alyona əyilib turpun dibinə baxdı ki, görsün ki, bu səs hardan gəlir. Birdən onun gözünə tikanlı bir yumaq sataşdı. Gördü ki, bu yumaq yatıb və qəribə bir səs çıxarıb:

- Pışş – pıxxx... Pışş – pıxxx...

Alyona gülə-gülə dedi:

-Ay səni oxlı kirpi! Sən babamla nənəmi əməlli-başlı qorxutmusan.

Sonra qız iri bir turpun yarpaqlarından tutub dartdı, dartdı, axır ki, onu yerdən çıxara bildi. Oy dad, turp nə turp! İri, sapsarı, şipşirin! Qızçığaz hələ ömründə bu boyda turp görməmişdi.

Alyona turpu da, kirpini də götürüb evə sarı getdi. O, kələm, çuğundur, kök ləklərinin yanından ötüb keçdi. Qaça-qaça, sevinə-sevinə evə getdi. Onu baba ilə nənə qarşılıdalar və soruştular:

-Alyona, bəs turp hanı?

-Bax, bu da sizin turpunuz!

Baba ilə nənə turpu görüb çox sevindilər:

-Ay bizim ağıllı nəvəmiz! Ay bizim cəsarəti Alyonamız! Əhsən sənə! De görək bəs o qorxulu Pix necə oldu?

Alyona gülə-gülə kirpini onların qarşısında yerə qoyub dedi:

-Bu da sizin Pix!

Qocalar şəqqanaq çəkib güldülər və nəvələrinə teriflənməyə başladılar:

- Əhsən sənə, Alyona! Sən çox cəsarəti və ağıllı qızsan! Biz səninlə fəxr eləyirik!

